



Şeyxüislam Allahşükür Paşazadə BMT-nin İnsan hüquqları haqqında Ümumi Bəyannaməsinin qəbulunun 70 illiyi ilə bağlı bəyanat verib

Qafqaz Müsəlmanları idarəesinin (QMI) sədri Şeyxüislam Allahşükür Paşazadə BMT-nin İnsan hüquqları haqqında Ümumi Bəyannaməsinin qəbulunun 70 illiyi ilə bağlı bəyanat verib. KAIÇİD Beynəlxalq Dini və mədəniyyətərəsi dialog Mərkəzinin Direktorlar Şurasının üzvü olan Şeyxüislam A.Paşazadə bəyanatında qurumda islam dünyasını təmsil eden dini liderlərə dair fikirlərinif ifadə edib. Direktorlar Şurasında təmsil olunan xristian, yəhudü, induist və digər dinlərin liderləri də müvafiq bəyanatlar veriblər.

QMI-nin Mətbuat Xidmətindən AZERTAC-a bildirilər ki, bəyanatda Birleşmiş Millətlər Təşkilatının beynəlxalq hüququnun fundamentallıq insan haqlarının keşinində dayanan beynəlxalq qurum olduğunu xüsusi vurğulayan QMI sədri A.Paşazadə İnsan hüquqları haqqında Ümumi Bəyannamənin qəbulunu BMT tarixində öncəli hadisə kimi qiymətləndirib.

Bununla belə, insan hüquqlarının tam menədə təmin olunmadığını bildirən Şeyxüislam A.Paşazadə BMT sistemindən əsası deyiləlkilərə ehtiyacı öne çəkər, qloballaşan dünyada siyasi iddialar, iqtisadi maraqlar sebəbindən mənəvi-exlaqi dəyərlərin nəzərə alındığından və bunu da iki standartlara yol açdığını bildirib. QMI sədri Yaxın Şərqi baş verən faciəvi hadisələr fonunda məqərdən axını yaranan səbəbləri aradan qaldırmaq əvəzində, ənənəvi dramı yaşayış məcəbur mənşəsib, irqic və aqressiv davranış nümayiş etdirilməsinə, problemlərin siyasi məqsədlər üçün istifadə məyilli xüsusi vurğulayıb.

QMI sədri insan hüquqları sahəsində iki standartın mövcudluğunu, beynəlxalq hüququn çok zaman İsləməsindən sonra qəbul edilən qərarların yerinə yetirilməsəsinin dövrümüzün reallığı



olduğuunu bildirərək, bunun ağır nəticələri kontekstində diqqəti BMT-nin Ermənistən-Azerbaycan, Dağılıq Qarabağ münasibəsindən dair 4 qətnamesinin indiyək yerinə yetirilməsəsinə yönəldib.

XI asrda qloballaşma proseslerinin sürətləndiyi dövrde sülh və ədalətin təmininə xidmət edən dəyərlərin sırasında dinc bireyəsayısı, qarşılıqlı anlaşmaların keşinində dayanan beynəlxalq qurum olduğunu xüsusi vurğulayan QMI sədri A.Paşazadə İnsan hüquqları haqqında Ümumi Bəyannamənin qəbulunu BMT tarixində öncəli hadisə kimi qiymətləndirib.

Bununla belə, insan hüquqlarının

gündəlik həyat tərzidir. Bu baxımdan Azərbaycan nadir ölkələrdən biridir. Dönlərəsi dostluq, qardaşlıq və əməkdaşlıq amallarına həm dövlətlimizin ali qarant olduğunu, həm de milli mentalitetimizin rəvac verdiyinə diqqəti çəken A.Paşazadə qeyd edib ki, Azərbaycanın dövlət rəhbərinin elan etdiyi "Multikulturalizm il" və "İslam Hemriyiyi il", eləcə də mülliəfi olduğu 10 illik tarixi malik "Bakı prosesi" məhz bu məməramları xidmət edir. Azərbaycan bu ideyaları irəli sürməklə, onları təqdim etməklə kifayətənmər, dünyada sülh və qarşılıqlı anlaşmaya nail olanadək davamlı şəkilde insanlara çatdırılmasına səy göstərir. Şeyxüislam A.Paşazadə dəniz mərkəz - Qafqaz Müsəlmanları idarəesinin da dönlərəsi dialog istiqamətində seyrlərini qeyd edib.

Mənəvi dövrə milli və dini zəmində baş verən mənşələrə qarşı enənəvi dönlərin sülh, ədalət, mənəvi-exlaqi prinsiplərindən, habelə sülhəratma potensialından geniş istifadə etməyin və cəlibiyinə diqqətən QMI sədri bu dəyərlərin BMT tribunasından təbliğinin mentiqi və məqsədənəvafiq olduğunu bildirib: "BMT üzvləri qəbul etməldilər ki, təhlükə dindən ibarət, idin adından siyasi məqsədlər üçün sui-iştifadə olunmasından irəli gəlir. Odur ki, dünyada dini və milli zəmində ekstremizminqarşısının alınması üçün dini liderlərinin qərarlı platformda - BMT cərçivəsindən müşəvərətərəfən təmən edilmişdir".

Bəyaz dövrə milli və dini zəmində baş verən mənşələrə qarşı enənəvi dönlərin sülh, ədalət, mənəvi-exlaqi prinsiplərindən, habelə sülhəratma potensialından geniş istifadə etməyin və cəlibiyinə diqqətən QMI sədri bu dəyərlərin BMT tribunasından təbliğinin mentiqi və məqsədənəvafiq olduğunu bildirib: "BMT üzvləri qəbul etməldilər ki, təhlükə dindən ibarət, idin adından siyasi məqsədlər üçün sui-iştifadə olunmasından irəli gəlir. Odur ki, dünyada dini və milli zəmində ekstremizminqarşısının alınması üçün dini liderlərinin qərarlı platformda - BMT cərçivəsindən müşəvərətərəfən təmən edilmişdir".

Bəyaz dövrə milli və dini ekstremizminqarşısınıala bilecek multikultural həyat təmininə döndürən dönlərin sülh və ədalətin təmininə xidmət edən dəyərlərin sırasında dinc bireyəsayısı, qarşılıqlı anlaşmaların keşinində dayanan beynəlxalq qurum olduğunu xüsusi vurğulayan QMI sədri A.Paşazadə, bu baxımdan Azərbaycanın uğurlu bireyəsayış modelindən bütün dünyaya üçün örnek göstərir. QMI sədri bildirib ki, Azərbaycanda müxtəlif dönlərin nümayəndələri beynəlxalq struktur kimi daha da təkmiləşməsinə, nüfuz və dəyərinin daha da artmasına xidmət edir.

O, nadir potensiala malik insan idarəetdir. Tətbiqətən qarşısınıala bilecek multikultural həyat təmininə döndürən dönlərin sülh və ədalətin təmininə xidmət edən dəyərlərin sırasında dinc bireyəsayısı, qarşılıqlı anlaşmaların keşinində dayanan beynəlxalq qurum olduğunu xüsusi vurğulayan QMI sədri A.Paşazadə, bu baxımdan Azərbaycanın uğurlu bireyəsayış modelindən bütün dünyaya üçün örnek göstərir. QMI sədri bildirib ki, Azərbaycanda müxtəlif dönlərin nümayəndələri beynəlxalq struktur kimi daha da təkmiləşməsinə, nüfuz və dəyərinin daha da artmasına xidmət edir.

Heydər Əliyev haqqında

Dekabrin 12-də Azərbaycan xalqının ümummiliyi Heydər Əliyevin dünəsini deyisdiyi gündən 15 il keçir. "Moskva-Baku" portalında Moskvanın keçmiş meri Yuri Lujkovun bu böyük siyasi xadim haqqında xatirələri dərc olunub. AZERTAC həmin materialı təqdim edir.

Heydər Əliyev haqqında söz

Dahi insan Heydər Əliyev haqqında xatirələrinin evvelində cox sevdiyim ölkənin - Azərbaycanın vətəndaşlarını salamlaşdırmaq isteyim: "Salam, ezziz azərbaycanlı dostlərim!"

Men Heydər Əliyev haqqında danişmamış isterdim. Cümki Heydər Əliyev görkəmli şəxsiyyəti idi. Özü de tekce postsovet mekanında yox. Uzun illər sənəy sahəsində İsləməş, Sovet İttifaqının ali dövlət həkimiyəti orqanları ilə iller boyu qarşılıqlı fealiyyətdə olmuşam və Heydər Əliyev hələ sovet dövründən tanıydım. Heydər Əliyev haqqında cox danışmamış olar, bununa bəle, düşürüm ki, hərəketləri, nadir şəxsi keyfiyyətlərinə, şəxsi qabiliyyətlərinə və elebu səbəbdən dərin dövləti təfəkkürünə qəydiyyat kifirinə deyildi. Lakin o, Azərbaycan xalqının tələbi ilə həkimiyətə qayıdı!

Bundan sonra mənim Heydər Əliyev haqqında danişmamış isterdim. Cümki Heydər Əliyev görkəmli şəxsiyyəti idi. Özü de tekce postsovet mekanında yox. Uzun illər sənəy sahəsində İsləməş, Sovet İttifaqının ali dövlət həkimiyəti orqanları ilə iller boyu qarşılıqlı fealiyyətdə olmuşam və Heydər Əliyev hələ sovet dövründən tanıydım. Heydər Əliyev haqqında cox danışmamış olar, bununa bəle, düşürüm ki, hərəketləri, nadir şəxsi keyfiyyətlərinə, şəxsi qabiliyyətlərinə və elebu səbəbdən dərin dövləti təfəkkürünə qəydiyyat kifirinə deyildi. Lakin o, Azərbaycan xalqının tələbi ilə həkimiyətə qayıdı!

Biz Heydər Əliyev haqqında danişmamış isterdim. Cümki Heydər Əliyev görkəmli şəxsiyyəti idi. Özü de tekce postsovet mekanında yox. Uzun illər sənəy sahəsində İsləməş, Sovet İttifaqının ali dövlət həkimiyəti orqanları ilə iller boyu qarşılıqlı fealiyyətdə olmuşam və Heydər Əliyev hələ sovet dövründən tanıydım. Heydər Əliyev haqqında cox danışmamış olar, bununa bəle, düşürüm ki, hərəketləri, nadir şəxsi keyfiyyətlərinə, şəxsi qabiliyyətlərinə və elebu səbəbdən dərin dövləti təfəkkürünə qəydiyyat kifirinə deyildi. Lakin o, Azərbaycan xalqının tələbi ilə həkimiyətə qayıdı!

Sənəy sahəsində İsləməş, Sovet İttifaqının ali dövlət həkimiyəti orqanları ilə iller boyu qarşılıqlı fealiyyətdə olmuşam və Heydər Əliyev hələ sovet dövründən tanıydım. Heydər Əliyev haqqında cox danışmamış olar, bununa bəle, düşürüm ki, hərəketləri, nadir şəxsi keyfiyyətlərinə, şəxsi qabiliyyətlərinə və elebu səbəbdən dərin dövləti təfəkkürünə qəydiyyat kifirinə deyildi. Lakin o, Azərbaycan xalqının tələbi ilə həkimiyətə qayıdı!

Heydər Əliyev haqqında danişmamış isterdim. Cümki Heydər Əliyev görkəmli şəxsiyyəti idi. Özü de tekce postsovet mekanında yox. Uzun illər sənəy sahəsində İsləməş, Sovet İttifaqının ali dövlət həkimiyəti orqanları ilə iller boyu qarşılıqlı fealiyyətdə olmuşam və Heydər Əliyev hələ sovet dövründən tanıydım. Heydər Əliyev haqqında cox danışmamış olar, bununa bəle, düşürüm ki, hərəketləri, nadir şəxsi keyfiyyətlərinə, şəxsi qabiliyyətlərinə və elebu səbəbdən dərin dövləti təfəkkürünə qəydiyyat kifirinə deyildi. Lakin o, Azərbaycan xalqının tələbi ilə həkimiyətə qayıdı!

Sənəy sahəsində İsləməş, Sovet İttifaqının ali dövlət həkimiyəti orqanları ilə iller boyu qarşılıqlı fealiyyətdə olmuşam və Heydər Əliyev hələ sovet dövründən tanıydım. Heydər Əliyev haqqında cox danışmamış olar, bununa bəle, düşürüm ki, hərəketləri, nadir şəxsi keyfiyyətlərinə, şəxsi qabiliyyətlərinə və elebu səbəbdən dərin dövləti təfəkkürünə qəydiyyat kifirinə deyildi. Lakin o, Azərbaycan xalqının tələbi ilə həkimiyətə qayıdı!

Sənəy sahəsində İsləməş, Sovet İttifaqının ali dövlət həkimiyəti orqanları ilə iller boyu qarşılıqlı fealiyyətdə olmuşam və Heydər Əliyev hələ sovet dövründən tanıydım. Heydər Əliyev haqqında cox danışmamış olar, bununa bəle, düşürüm ki, hərəketləri, nadir şəxsi keyfiyyətlərinə, şəxsi qabiliyyətlərinə və elebu səbəbdən dərin dövləti təfəkkürünə qəydiyyat kifirinə deyildi. Lakin o, Azərbaycan xalqının tələbi ilə həkimiyətə qayıdı!

Sənəy sahəsində İsləməş, Sovet İttifaqının ali dövlət həkimiyəti orqanları ilə iller boyu qarşılıqlı fealiyyətdə olmuşam və Heydər Əliyev hələ sovet dövründən tanıydım. Heydər Əliyev haqqında cox danışmamış olar, bununa bəle, düşürüm ki, hərəketləri, nadir şəxsi keyfiyyətlərinə, şəxsi qabiliyyətlərinə və elebu səbəbdən dərin dövləti təfəkkürünə qəydiyyat kifirinə deyildi. Lakin o, Azərbaycan xalqının tələbi ilə həkimiyətə qayıdı!

Sənəy sahəsində İsləməş, Sovet İttifaqının ali dövlət həkimiyəti orqanları ilə iller boyu qarşılıqlı fealiyyətdə olmuşam və Heydər Əliyev hələ sovet dövründən tanıydım. Heydər Əliyev haqqında cox danışmamış olar, bununa bəle, düşürüm ki, hərəketləri, nadir şəxsi keyfiyyətlərinə, şəxsi qabiliyyətlərinə və elebu səbəbdən dərin dövləti təfəkkürünə qəydiyyat kifirinə deyildi. Lakin o, Azərbaycan xalqının tələbi ilə həkimiyətə qayıdı!

Sənəy sahəsində İsləməş, Sovet İttifaqının ali dövlət həkimiyəti orqanları ilə iller boyu qarşılıqlı fealiyyətdə olmuşam və Heydər Əliyev hələ sovet dövründən tanıydım. Heydər Əliyev haqqında cox danışmamış olar, bununa bəle, düşürüm ki, hərəketləri, nadir şəxsi keyfiyyətlərinə, şəxsi qabiliyyətlərinə və elebu səbəbdən dərin dövləti təfəkkürünə qəydiyyat kifirinə deyildi. Lakin o, Azərbaycan xalqının tələbi ilə həkimiyətə qayıdı!

Sənəy sahəsində İsləməş, Sovet İttifaqının ali dövlət həkimiyəti orqanları ilə iller boyu qarşılıqlı fealiyyətdə olmuşam və Heydər Əliyev hələ sovet dövründən tanıydım. Heydər Əliyev haqqında cox danışmamış olar, bununa bəle, düşürüm ki, hərəketləri, nadir şəxsi keyfiyyətlərinə, şəxsi qabiliyyətlərinə və elebu səbəbdən dərin dövləti təfəkkürünə qəydiyyat kifirinə deyildi. Lakin o, Azərbaycan xalqının tələbi ilə həkimiyətə qayıdı!

Sənəy sahəsində İsləməş, Sovet İttifaqının ali dövlət həkimiyəti orqanları ilə iller boyu qarşılıqlı fealiyyətdə olmuşam və Heydər Əliyev hələ sovet dövründən tanıydım. Heydər Əliyev haqqında cox danışmamış olar, bununa bəle, düşürüm ki, hərəketləri, nadir şəxsi keyfiyyətlərinə, şəxsi qabiliyyətlərinə və elebu səbəbdən dərin dövləti təfəkkürünə qəydiyyat kifirinə deyildi. Lakin o, Azərbaycan xalqının tələbi ilə həkimiyətə qayıdı!

Sənəy sahəsində İsləməş, Sovet İttifaqının ali dövlət həkimiyəti orqanları ilə iller boyu qarşılıqlı fealiyyətdə olmuşam və Heydər Əliyev hələ sovet dövründən tanıydım. Heydər Əliyev haqqında cox danışmamış olar, bununa bəle, düşürüm ki, hərəketləri, nadir şəxsi keyfiyyətlərinə, şəxsi qabiliyyətlərinə və elebu səbəbdən dərin dövləti təfəkkürünə qəydiyyat kifirinə deyildi. Lakin o, Azərbaycan xalqının tələbi ilə həkimiyətə qayıdı!

Sənəy sahəsində İsləməş, Sovet İttifaqının ali dövlət həkimiyəti orqanları ilə iller boyu qarşılıqlı fealiyyətdə olmuşam və Heydər Əliyev hələ sovet dövründən tanıydım. Heydər Əliyev haqqında cox danışmamış olar, bununa bəle, düşürüm ki, hərəketləri, nadir şəxsi keyfiyyətlərinə, şəxsi qabiliyyətlərinə və elebu səbəbdən dərin dövləti təfəkkürünə qəydiyyat kifirinə deyildi. Lakin o, Azərbaycan xalqının tələbi ilə həkimiyətə qayıdı!

Sənəy sahəsində İsləməş, Sovet İttifaqının ali dövlət həkimiyəti orqanları ilə iller boyu qarşılıqlı fealiyyətdə olmuşam və Heydər Əliyev hələ sovet dövründən tanıydım. Heydər Əliyev haqqında cox danışmamış olar, bununa bəle, düşürüm ki, hərəketləri, nadir şəxsi keyfiyyətlərinə, şəxsi qabiliyyətlərinə və elebu səbəbdən dərin dövləti təfəkkürünə qəydiyyat kifirinə



Elm xadimləri

XX əsrin görkəmli tədqiqatçısı, eməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, tarix elmləri doktor, professor Qaraş Əli oğlu Mədətovun həyatı tarix elminizin son 40 ildəki inkişafı ilə bilavasitə bağlıdır. O, elmin bu sahəsində yüksəlmış, böyük alım, səxsiyyət soviyyəsinə qalxmışdır.

...1928-ci ilin fevralında Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Qarabağlar kəndində anadan olmuşdur. Zəngin tarixə malik olan Naxçıvanın və əsrlərin yadigarlarını özündə yaşadan Qarabağlar kəndinin məşhur memarlıq abidələri, onda tarix elmine maraq oyatmış ve illər keçidkə bu hissədə güclənmişdir.

Yeri gəlməkən qeyd edək ki, Qarabağlar kəndi emaksever insanları və cəoxşəli ziyanlıları ilə tanınır. Bu torpaqda doğulub, boy-a-başa çatmış adlı-səli insanlardan, professorlar K.Rəhimov,



illərində sovet ordusunun əsas cəbhəxalarından birinə cəvirlmiş neft Bakıda, respublikanın kəndlərində zəhmet-kəşlərin, habelə alımların, edəbiyyat və incəsənət xadimlərinin fedakar eməyi bu əsərdə öz ekinin geniş tapşırımdır. Bu əsər 1975-ci ilde bəzi əlavə və dəyişikliklər edilməklə yenidən çap edilmişdir.

Q.Mədətov 1968-ci ilde professor adına layiq görülmüşdür.

Alim ömrü

Ş.Sadigov, Ş.Səferov və başqları tekce Naxçıvanın deyil, Azərbaycanın tənmiş əsrlərindən, sevilən insanlarından olmuşlar.

Qaraş Mədətov 1945-ci ilde hemin kənddə orta məktəb bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsinə daxil olmuş, 1950-ci ilde hemin universitetin fərqlənmə diplomu ilə bitirmişdir. 1951-1953-ci illərdə Naxçıvanda oturma məktəbə mülliət işləmişdir.

Qaraş Mədətov 1953-1955-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasında oxumış, dövrünün görkəmli alımlarından tədqiqatçılığını sırularını öyrənmişdir. Bu qədimin və məşhur elm və təhsil ocağının evi aspiranturasındaki 3 illik gərgin eməyi Q.Mədətovun gelecekdə puxtəleşmiş bir alim kimi yetişməsində müüm rol oynamışdır. O dövrde təhsili xüsusi cəsət tələb edən Naxçıvanın sovetləşməsinə həsr edilmiş naməzəldik dissertasiyasını vaxtından evvel, uğurla müdafiə etmişdir. Dissertasiya müasir Azərbaycan tarixənəsi və ümumiyyətdə baxımdan ilk sanballı əsər olmuşdur.

Q.Mədətov 1956-ci ilde Azərbaycan EA Tarix İstututunun "Sovet dövrü tarixi şöbəsi"nde kiçik elm iştirakçılarının şöbəsindən, yurdumuzun müasir tarixini öyrənen elm məktəbin yaradıcılardan biri olmuşdur. Qaraş mülliətin geniş döyngösürünə malik, tariximiz mütəxəssil problemlərinin əlyazılıdır. Tarixi alımların, habelə 11 elmlər doktor, 30-a qədər elmlər naməziddir. O, onlarla doktorluq və naməzəldik dissertasiyalarına opponənt etmişdir. Hazırda respublikanın ekşər tədris və elm tədqiqat mühəssislərindən onun rəhbərliyi altındakı tətbiqçılıqlı sırularını öyrənmişdir. Gələn 1991-ci ildək Azərbaycan Elmlər Akademiyasının Tarix İstututunun yanında doktorluq dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşdırılmış şura sedrindən mühəssislərindən onun rəhbərliyi ilə 11 elmlər doktor, 30-a qədər elmlər naməziddir. O, onlarla tətbiqçılıqlı dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşdırılmış şuranın üzvü olmuşdur.

İndiki dövrde tətbiqçılıqlı sıruların şöbəsindən onlarla elmi mövcudluğunu təsdiq etmişdir. Q.Mədətovun elmi fealiyyətindən əsas yeri "Azərbaycan Böyük Vətən mühərribəsində" mövcudusun təsdiq etmişdir. O, tariximiz tədqiqi sahəsində işlərini ugurla davam etdirmişdir. 1965-ci ilde "Azərbaycan Böyük Vətən mühərribəsində" mövcudusunda doktorluq dissertasiyasını müdafiə etdərək, tarix elmləri doktor alımlı dərəcəsini almışdır. Azərbaycan xalqının fəsihizməsi həsr edilmiş naməzəldik dissertasiyasını vaxtından evvel, uğurla müdafiə etmişdir. Dissertasiya müasir Azərbaycan tarixənəsi və ümumiyyətdə baxımdan ilk sanballı əsər olmuşdur.

Q.Mədətov 1956-ci ilde Azərbaycan EA Tarix İstututunun "Sovet dövrü tarixi şöbəsi"nde kiçik elm iştirakçılarının şöbəsindən, yurdumuzun müasir tarixini öyrənen elm məktəbin yaradıcılardan biri olmuşdur. 1957-1958-ci illərdə İstututun elm katibi, 1958-1968-ci illərdə isə baş elm işçisi işləmişdir. O, tariximiz tədqiqi sahəsində işlərini ugurla davam etdirmişdir. 1965-ci ilde "Azərbaycan Böyük Vətən mühərribəsində" mövcudusunda doktorluq dissertasiyasını müdafiə etdərək, tarix elmləri doktor alımlı dərəcəsini almışdır. Azərbaycan xalqının fəsihizməsi həsr edilmiş naməzəldik dissertasiyasını vaxtından evvel, uğurla müdafiə etmişdir. Dissertasiya müasir Azərbaycan tarixənəsi və ümumiyyətdə baxımdan ilk sanballı əsər olmuşdur.

Q.Mədətov 1956-ci ilde Azərbaycan EA Tarix İstututunun "Sovet dövrü tarixi şöbəsi"nde kiçik elm iştirakçılarının şöbəsindən, yurdumuzun müasir tarixini öyrənen elm məktəbin yaradıcılardan biri olmuşdur. 1957-1958-ci illərdə İstututun elm katibi, 1958-1968-ci illərdə isə baş elm işçisi işləmişdir. O, tariximiz tədqiqi sahəsində işlərini ugurla davam etdirmişdir. 1965-ci ilde "Azərbaycan Böyük Vətən mühərribəsində" mövcudusunda doktorluq dissertasiyasını müdafiə etdərək, tarix elmləri doktor alımlı dərəcəsini almışdır. Azərbaycan xalqının fəsihizməsi həsr edilmiş naməzəldik dissertasiyasını vaxtından evvel, uğurla müdafiə etmişdir. Dissertasiya müasir Azərbaycan tarixənəsi və ümumiyyətdə baxımdan ilk sanballı əsər olmuşdur.

Q.Mədətov 1956-ci ilde Azərbaycan EA Tarix İstututunun "Sovet dövrü tarixi şöbəsi"nde kiçik elm iştirakçılarının şöbəsindən, yurdumuzun müasir tarixini öyrənen elm məktəbin yaradıcılardan biri olmuşdur. 1957-1958-ci illərdə İstututun elm katibi, 1958-1968-ci illərdə isə baş elm işçisi işləmişdir. O, tariximiz tədqiqi sahəsində işlərini ugurla davam etdirmişdir. 1965-ci ilde "Azərbaycan Böyük Vətən mühərribəsində" mövcudusunda doktorluq dissertasiyasını müdafiə etdərək, tarix elmləri doktor alımlı dərəcəsini almışdır. Azərbaycan xalqının fəsihizməsi həsr edilmiş naməzəldik dissertasiyasını vaxtından evvel, uğurla müdafiə etmişdir. Dissertasiya müasir Azərbaycan tarixənəsi və ümumiyyətdə baxımdan ilk sanballı əsər olmuşdur.

Q.Mədətov 1956-ci ilde Azərbaycan EA Tarix İstututunun "Sovet dövrü tarixi şöbəsi"nde kiçik elm iştirakçılarının şöbəsindən, yurdumuzun müasir tarixini öyrənen elm məktəbin yaradıcılardan biri olmuşdur. 1957-1958-ci illərdə İstututun elm katibi, 1958-1968-ci illərdə isə baş elm işçisi işləmişdir. O, tariximiz tədqiqi sahəsində işlərini ugurla davam etdirmişdir. 1965-ci ilde "Azərbaycan Böyük Vətən mühərribəsində" mövcudusunda doktorluq dissertasiyasını müdafiə etdərək, tarix elmləri doktor alımlı dərəcəsini almışdır. Azərbaycan xalqının fəsihizməsi həsr edilmiş naməzəldik dissertasiyasını vaxtından evvel, uğurla müdafiə etmişdir. Dissertasiya müasir Azərbaycan tarixənəsi və ümumiyyətdə baxımdan ilk sanballı əsər olmuşdur.

Q.Mədətov 1956-ci ilde Azərbaycan EA Tarix İstututunun "Sovet dövrü tarixi şöbəsi"nde kiçik elm iştirakçılarının şöbəsindən, yurdumuzun müasir tarixini öyrənen elm məktəbin yaradıcılardan biri olmuşdur. 1957-1958-ci illərdə İstututun elm katibi, 1958-1968-ci illərdə isə baş elm işçisi işləmişdir. O, tariximiz tədqiqi sahəsində işlərini ugurla davam etdirmişdir. 1965-ci ilde "Azərbaycan Böyük Vətən mühərribəsində" mövcudusunda doktorluq dissertasiyasını müdafiə etdərək, tarix elmləri doktor alımlı dərəcəsini almışdır. Azərbaycan xalqının fəsihizməsi həsr edilmiş naməzəldik dissertasiyasını vaxtından evvel, uğurla müdafiə etmişdir. Dissertasiya müasir Azərbaycan tarixənəsi və ümumiyyətdə baxımdan ilk sanballı əsər olmuşdur.

Q.Mədətov 1956-ci ilde Azərbaycan EA Tarix İstututunun "Sovet dövrü tarixi şöbəsi"nde kiçik elm iştirakçılarının şöbəsindən, yurdumuzun müasir tarixini öyrənen elm məktəbin yaradıcılardan biri olmuşdur. 1957-1958-ci illərdə İstututun elm katibi, 1958-1968-ci illərdə isə baş elm işçisi işləmişdir. O, tariximiz tədqiqi sahəsində işlərini ugurla davam etdirmişdir. 1965-ci ilde "Azərbaycan Böyük Vətən mühərribəsində" mövcudusunda doktorluq dissertasiyasını müdafiə etdərək, tarix elmləri doktor alımlı dərəcəsini almışdır. Azərbaycan xalqının fəsihizməsi həsr edilmiş naməzəldik dissertasiyasını vaxtından evvel, uğurla müdafiə etmişdir. Dissertasiya müasir Azərbaycan tarixənəsi və ümumiyyətdə baxımdan ilk sanballı əsər olmuşdur.

Q.Mədətov 1956-ci ilde Azərbaycan EA Tarix İstututunun "Sovet dövrü tarixi şöbəsi"nde kiçik elm iştirakçılarının şöbəsindən, yurdumuzun müasir tarixini öyrənen elm məktəbin yaradıcılardan biri olmuşdur. 1957-1958-ci illərdə İstututun elm katibi, 1958-1968-ci illərdə isə baş elm işçisi işləmişdir. O, tariximiz tədqiqi sahəsində işlərini ugurla davam etdirmişdir. 1965-ci ilde "Azərbaycan Böyük Vətən mühərribəsində" mövcudusunda doktorluq dissertasiyasını müdafiə etdərək, tarix elmləri doktor alımlı dərəcəsini almışdır. Azərbaycan xalqının fəsihizməsi həsr edilmiş naməzəldik dissertasiyasını vaxtından evvel, uğurla müdafiə etmişdir. Dissertasiya müasir Azərbaycan tarixənəsi və ümumiyyətdə baxımdan ilk sanballı əsər olmuşdur.

Q.Mədətov 1956-ci ilde Azərbaycan EA Tarix İstututunun "Sovet dövrü tarixi şöbəsi"nde kiçik elm iştirakçılarının şöbəsindən, yurdumuzun müasir tarixini öyrənen elm məktəbin yaradıcılardan biri olmuşdur. 1957-1958-ci illərdə İstututun elm katibi, 1958-1968-ci illərdə isə baş elm işçisi işləmişdir. O, tariximiz tədqiqi sahəsində işlərini ugurla davam etdirmişdir. 1965-ci ilde "Azərbaycan Böyük Vətən mühərribəsində" mövcudusunda doktorluq dissertasiyasını müdafiə etdərək, tarix elmləri doktor alımlı dərəcəsini almışdır. Azərbaycan xalqının fəsihizməsi həsr edilmiş naməzəldik dissertasiyasını vaxtından evvel, uğurla müdafiə etmişdir. Dissertasiya müasir Azərbaycan tarixənəsi və ümumiyyətdə baxımdan ilk sanballı əsər olmuşdur.

Q.Mədətov 1956-ci ilde Azərbaycan EA Tarix İstututunun "Sovet dövrü tarixi şöbəsi"nde kiçik elm iştirakçılarının şöbəsindən, yurdumuzun müasir tarixini öyrənen elm məktəbin yaradıcılardan biri olmuşdur. 1957-1958-ci illərdə İstututun elm katibi, 1958-1968-ci illərdə isə baş elm işçisi işləmişdir. O, tariximiz tədqiqi sahəsində işlərini ugurla davam etdirmişdir. 1965-ci ilde "Azərbaycan Böyük Vətən mühərribəsində" mövcudusunda doktorluq dissertasiyasını müdafiə etdərək, tarix elmləri doktor alımlı dərəcəsini almışdır. Azərbaycan xalqının fəsihizməsi həsr edilmiş naməzəldik dissertasiyasını vaxtından evvel, uğurla müdafiə etmişdir. Dissertasiya müasir Azərbaycan tarixənəsi və ümumiyyətdə baxımdan ilk sanballı əsər olmuşdur.

Q.Mədətov 1956-ci ilde Azərbaycan EA Tarix İstututunun "Sovet dövrü tarixi şöbəsi"nde kiçik elm iştirakçılarının şöbəsindən, yurdumuzun müasir tarixini öyrənen elm məktəbin yaradıcılardan biri olmuşdur. 1957-1958-ci illərdə İstututun elm katibi, 1958-1968-ci illərdə isə baş elm işçisi işləmişdir. O, tariximiz tədqiqi sahəsində işlərini ugurla davam etdirmişdir. 1965-ci ilde "Azərbaycan Böyük Vətən mühərribəsində" mövcudusunda doktorluq dissertasiyasını müdafiə etdərək, tarix elmləri doktor alımlı dərəcəsini almışdır. Azərbaycan xalqının fəsihizməsi həsr edilmiş naməzəldik dissertasiyasını vaxtından evvel, uğurla müdafiə etmişdir. Dissertasiya müasir Azərbaycan tarixənəsi və ümumiyyətdə baxımdan ilk sanballı əsər olmuşdur.

Q.Mədətov 1956-ci ilde Azərbaycan EA Tarix İstututunun "Sovet dövrü tarixi şöbəsi"nde kiçik elm iştirakçılarının şöbəsindən, yurdumuzun müasir tarixini öyrənen elm məktəbin yaradıcılardan biri olmuşdur. 1957-1958-ci illərdə İstututun elm katibi, 1958-1968-ci illərdə isə baş elm işçisi işləmişdir. O, tariximiz tədqiqi sahəsində işlərini ugurla davam etdirmişdir. 1965-ci ilde "Azərbaycan Böyük Vətən mühərribəsində" mövcudusunda doktorluq dissertasiyasını müdafiə etdərək, tarix elmləri doktor alımlı dərəcəsini almışdır. Azərbaycan xalqının fəsihizməsi həsr edilmiş naməzəldik dissertasiyasını vaxtından evvel, uğurla müdafiə etmişdir. Dissertasiya müasir Azərbaycan tarixənəsi və ümumiyyətdə baxımdan ilk sanballı əsər olmuşdur.

Q.Mədətov 1956-ci ilde Azərbaycan EA Tarix İstututunun "Sovet dövrü tarixi şöbəsi"nde kiçik elm iştirakçılarının şöbəsindən, yurdumuzun müasir tarixini öyrənen elm məktəbin yaradıcılardan biri olmuşdur. 1957-1958-ci illərdə İstututun elm katibi, 1958-1968-ci illərdə isə baş elm işçisi işləmişdir. O, tariximiz tədqiqi sahəsində işlərini ugurla davam etdirmişdir. 1965-ci ilde "Azərbaycan Böyük Vətən mühərribəsində" mövcudusunda doktorluq dissertasiyasını müdafiə etdərək, tarix elmləri doktor alımlı dərəcəsini almışdır. Azərbaycan xalqının fəsihizməsi həsr edilmiş naməzəldik dissertasiyasını vaxtından evvel, uğurla müdafiə etmişdir. Dissertasiya müasir Azərbaycan tarixənəsi və ümumiyyətdə baxımdan ilk sanballı əsər olmuşdur.

Q.Mədətov 1956-ci ilde Azərbaycan EA Tarix İstututunun "Sovet dövrü tarixi şöbəsi"nde kiçik elm iştirakçılarının şöbəsindən, yurdumuzun müasir tarixini öyrənen elm məktəbin yaradıcılardan biri olmuşdur. 1957-1958-ci illərdə İstututun elm katibi, 1958-1968-ci illərdə isə baş elm işçisi işləmişdir. O, tariximiz tədqiqi sahəsində işlərini ugurla davam etdirmişdir. 1965-ci ilde "Azərbaycan Böyük Vətən mühərribəsində" mövcudusunda doktorluq dissertasiyasını müdafiə etdərək, tarix elmləri doktor alımlı dərəcəsini almışdır. Azərbaycan xalqının fəsihizməsi həsr edilmiş naməzəldik dissertasiyasını vaxtından evvel, uğurla müdafiə etmişdir. Dissertasiya müasir Azərbaycan tarixənəsi və ümumiyyətdə baxımdan ilk sanballı əsər olmuşdur.

Q.Mədətov 1956-ci ilde Azərbaycan EA Tarix İstututunun "Sovet dövrü tarixi şöbəsi"nde kiçik elm iştirakçılarının şöbəsindən, yurdumuzun müasir tarixini öyrənen elm məktəbin yaradıcılardan biri olmuşdur. 1957-1958-ci illərdə İstututun elm katibi, 1958-1968-ci illərdə isə baş elm işçisi işləmişdir. O, tariximiz tədqiqi sahəsində işlərini ugurla davam etdirmişdir. 1965-ci ilde "Azərbaycan Böyük Vətən mühərribəsində" mövcudusunda doktorluq dissertasiyasını müdafiə etdərək, tarix elmləri doktor alımlı dərəcəsini almışdır. Azərbaycan xalqının fəsihizməsi həsr edilmiş naməzəldik dissertasiyasını vaxtından evvel, uğurla müdafiə etmişdir. Dissertasiya müasir Azərbaycan tarixənəsi və ümumiyyətdə baxımdan ilk sanballı əsər olmuşdur.

